



Faiq Ələkbərli
AMEA Fəlsəfə
Institutunun
aparıcı elmi işçisi,
dosent, fəlsəfə üzrə
fəlsəfə doktoru

VIII Yazı

İran Pehlevilər və Molla-Fars rejimləri dövründə Güney Azərbaycan Türk aydınlarının turançılıq mücadiləsi. Həmin dövrdə Güney Azərbaycanda milli mücadilə verən Türk aydınları 'Azərbaycançı'lar və 'Turançı'lar adlandırılın iki təməyüle bölünmüştür. 'Azərbaycançı'lar Şimalda kimi milli məxtarıyyət yaradımla, kollektiv milli hüquqların (yerli özünüdə, ana dilində təhsil, mətbuat, içtimai birliliklər və s.) təmin olunması və perspektivdə - yerli və beynəlxalq şəraitin imkan verəcəyi təqdirdə Şimalla birləşib vahid, müstəqil Azərbaycan dövləti yaratma ideyasını müdafiə edirdilər. 'Turançı'lar isə 'Azərbaycan' və 'Azərbaycanlı' sözünü nəinki qəbul etmir, hətta bunu 'fars şovinizminə xidmət' adlandırdılar. Süleyman Fikrətoğlu yazır: "Onlar mövcud milli problemlərin 'Azərbaycan adlı qəfəsdən xilas edilib' bütün İran türkləri və ümumtürk kontekstində - Turan müstəvisində həll olunaçağı ideyasını dəstəkləyirdilər" (Süleymanoğlu 2017, 51).

Bizcə, "Azərbaycançı"lar və "Turançı"lar arasında məsələnin keşkin şəkildə qoyulması, xüsusi də bunun qarşılıqlı "xəyanət"çilik ittihamları kimi süslənməsi doğru olmamışdır. Hər iki "tərəf" in baxışlarında yanlış ve doğru olanların analiz olunması, ümumi məqsəd namine ortaq, vahid ideyanın müəyyənləşməsi çox vacibdir. Bu baxımdan F.Süleymanoğlu o fikri ilə də razılışırıq ki, ümummilli məsələlərlə bağlı nisbi olaraq da iki "grup" a ayrılanların bir-birlərini ittihad etməkdənə, zehni və fiziki güclərini birləşdirmələri lazımlı idi: "Əlbəttə, bu təməyllərin nümayəndələri bir-birinin fikrinə, dünyagörüşünə tolerant yanaşın milli qurtuluş işinə birlikdə xidmət etmək sahəsində əməkdaşlıq etsəydi, bəlkə də, daha çox nailiyatlılar əldə edə bilərdilər. Amma təessüflər olsun ki, onlar çox vaxt bir-birini "solcu stalinist", "maoçu", "xruşovçu" və "iranpərəst turançı" adlandırmışla yaratdıqları birləşmələr qaralamaq, gözdən salmaq və ya hansı yollasa dağıtmakla məşğul olurdular" (Süleymanoğlu 2017, 51).

Güney Azərbaycan Turançılardan Həmid Nitqi "Hani?" şeirində Qızıl Alma Ülküsünün axtarışına çıxmışdır. Onun "Qızıl Alma"nın Türk düşmenlerinin Türkü assimiliyasiya və məhv etmə siyasetini həyata keçirdiyi zor bir dövrdə ne olursa olsun, Türkün varlığını və idealını unutmamaq idi. Nitqi yazırı: "Ulduzlardan soraq almasayıdım, // Anamin əzbərlətdiyi, // Və mənim unutduğum // Duaları // Yادима salmasayıdım. // O sehirli

bağçada// Bir alma ağacının budağından // Sallanan, // Alov-alov yanan// Qızıl alma, // Harada?" (Nitqi 2005, 33-34). O, 1962-ci ilde yazdığı "Qızıl alma" şeirində isə Türkün gelçə üfüqünü göstərmişdir. (Nitqi 2005, 34). Azərbaycan Türkü Qızıl almasını əldən vermiş, öz əlli ilə qurduğu dövlətdə isə nəinki haqsız vəziyyətə getirilmiş, üstəlik milli kimliyini, milli dilini danmağa və milli idealını unutmağa məhkum edilmişdir. Bütün baxınlara baxmayaraq, bu faciələri onların başına gətiren fars milletçiləri və havadaları, özlərini daha haqlı sayılırlar nəinki Azərbaycan türklərini. Nitqi "Yeni gün-Novruz" şeirində de aryançılığa qarşı Türk-lüyünü, Turançılığı müdafiə etmiş-

hətta bir çox hallarda öz dillerində, mədəniyyətlərindən də üstün saydıqları halda, bunun qarşılığında da daima zərbe alıblar. Ancaq bundan daha çox zərbe alan və uduzan *tərəf isə Türk xalqları olmuşdur. Məsələn, Türk sultani Mahmud Qəznəli fars şairi Firdovsiyə nə qədər comərdlik etse də, nəticədə Firdovsi farsların uydurma tarixini yazmış, üstəlik orada türkləri aşağılamağa çalışmışdır* (Məmməddi Pərvənə, Nasib Nəsibli 2014, 431). *Təbrizliyə görə, artıq türk müdrikələri bundan bir nəticə çıxarmalı Türkün milli tarix şüurunu formalasdırmağa çalışmalıdır. Bunun üçün də, türklərin farslar, ermənilər və başqa millətlər kimi uydurma tarix, mədəniy-*

qəlibi ilə sevirəm!". Sözün açığı, insanları Türk qəlibiyle sevmək hər millətin övladının işi deyildir. Ancaq Türk olanlar daha yaxşı anlayırlar ki, bütün insanları Türk kimi sevmək nə deməkdir, bunun fəlsəfəsi nədir. Şübhəsiz, insanları Türk qəlibiyle sevmək üçün türk-lük fəlsəfəsini, türk fəlsəfəsini dərk etmək lazımdır. Zehtabi ümidi edirdi ki, çox keçmədən Türk oyanacaq, yenidən Türkün dövrəni geri gələcək və insanlığı Türk qəlibiyle sevməyin Türk dövlətində nə cür olmasına bəşəriyyət bir daha görecəkdir (Zehtabi 2011, 190).

Zehtabi "Iran türklərinin əski tarixi" kitabını məhz milli özünü dərk üçün qələmə almış, rəsmi

neyində Arattalar, Elamlar, Kassilər, Hurrilər, Kutilər, Lillibilər, Gilzanlar, Amerdlər, Kaspilər, Manalar və Urartular olmuşdur; Əski tarix uzmanlarının böyük bir qrupu bu boyların iltisaqı dillərdə danışdığını və Mərkəzi Asiyadan geldiyini təsbit etmişlər (Zehtabi 1377, 2-3).

Güney Azərbaycan Türk aydınlarından Cavadın Heyətin icimai-siyasi görüşlərində milli dil və milli kimlik məsələləri mühüm yer tutmuşdur. Ona görə dil mədəniyyətin aynası və onun təməli, cəmiyyəti millət halına gətirən ən güclüsüdür (Heyət 2011, 34). Dilin inkişafına daxili və xarici amillərin təsir göstərdiyini deyən Heyətin fikrincə, bir xalqın yazı dili qada-

Azərbaycan Türk aydınlarının turançılıq fəlsəfəsi



O, yazırı: "Utancaq yaz günü-şidi dan yerində qızardı, // Firudin şahin mülkü // Tərk etdi qapqara qış. // Hər yana işiq sardi. // Ümid şövgilə könlü yuxusundan oyandı, // Ürəklərdə yaşamaq istəyi alovlandı. // Bir uğurlu yeni gün. // İrəcin ölçəsində Novruz deye adlandı. // Turun yurdunda isə // Ərgənəqon bayamı - deye adlandı. // Yeni gün atalardan bizlərə yadigarlır, // Yalnız göllərdə deyil, evlərdə de bahardır" (Vüqar Ə, Rzayeva D. 2018, 174).

Güney Azərbaycan Türk aydınları Əli Təbrizli "Ədəbiyyat və milliyyət" əsərində İran-fars şovinizmini, Aryan irqçılıyini təqib etməklə yanaşı, həmin dövrün mənzərəsini də verməyə çalışmış və türkçülüyün zəif duruma getirilməsi səbəblərini göstərməyə çalışmışdır. Bu baxımdan Təbrizli sağ, ya sol ideologiyalara ifrat bağlı olan soydaşlarını təqib edir, onları milli məsələnin həllinə köklənməyə dəvət edirdi. O haqlı olaraq hesab edirdi ki, türkçülərin arxa plana keçməsində İran-fars irqçılırı qədər öz türkçülüyünü unudub İrançılıq-aryançılıq xidmət edən türklər də günahkardırlar (Təbrizli 1360, 3). Azərbaycan Türk müdrikələrinə görə, Türk dövlətlərinin xaqanları, məmurları hər zaman başqa xalqlara, onların dillərinə, ədəbiyyatlarına hörmət etdikləri,

yət yaratmağa ehtiyacı yoxdur. Sadəcə, türklər milli tarix şüurunu formalasdırmağa və İrançılara, aryançılara uydurduğu yalançı tarix şüurlarını darmadağın etməlidir (Ələkbərli 2021/2, 520).

Azərbaycan Türk aydınlarından Mehəmməd Tağı Zehtabi Türkə qənim kəsilənlərə, o cümlədən fars irqçılara üzünü tutaraq yazırı ki, Türk heç zaman sizləri düşmən hesab etmədi, Türk dövlətlərində dilinizi, mədəniyyətinizi hər daim ifadə etdiniz. Ancaq bu gün hakimiyət başında durub Türkün dilinə, kimliyinə, mədəniyyətinə qərim kəsilimisiniz. Bu o Türkdür ki, öz hakimiyətərə boynca insanlıq fəlsəfəsini hər daim həyata keçiriblər. Türk məmurları Türk xalqından dənə çox başqa xalqlara qayğı ile yanaşırlar. Çünkü Türk ailəsi öz övladlarını bu fəlsəfə, bu tərbiyə ilə böyürür: sənин soyundan olmayanın dilini, töresini aşağılama, sənə el açanı geri çevirmə, basdırımı kəsmə, aman dileyənə aman ver. Zehtabi yazırı: "Mən bir insan olduğuyam, // İnsanlara bağlıyam. // Belələri az deyil: // Çinlisi var, erəbi var, rusu var, // Hər rəngdən, hər millətdən. // Mən də Türkəm, // Azərbaycan türküyəm! // İnsanlar Türk qəlibiyle sevirəm" (Zehtabi 2011, 180). Zehtabi çox müdrikəcəsinə deyirdi ki, "İnsanları Türk qəlibi ilə sevirəm!".

İran tarixi yaratmağı alt-üst etmişdir. O, bu əsərində açıq şəkildə göstərir ki, türklər bu coğrafiyanın aborigen, yerli əhalisi olub, Şumerlərdə Türk mənşəli xalq olmuşdur (Zehtabi 2010, 46). O, bu əsərində göstərməyə çalışır ki, farsdillilər isə çox sonralar türklərin yaşadığı bu ərazilərə gelmiş və bir çox yerli mədəniyyətlərdən faydalansılmışdır. Zehtabi yazırı: "Aparılan əsaslı araşdırmalara görə, türklər İranda altı min il əvvəl yaşamış və əhalinin əksəriyyətini təşkil etmişlər. Bu nisbət bu gün də dəyişməmişdir. Güney Azərbaycan sərhədlerindən xeyli uzaqlarda olan və İranın mərkəzi əyalətlərindən sayılan Həmədan, Səvə, Zərənd, Əsədabadın əhalisi həməşə farsdillilər kimi qələmə verilmişdir. Bu, tamamilə yanlışdır. Bu gün də, bütün tarix boyu da oranın sakinləri türklər olmuşdur. Bunu oradakı qazıntıları zamanı təpilmiş gil lövhələr, o yerlərin toponomikası, folkloru, ədəbiyyatı təsdiq edir" (Zehtabi 1377, 1-2).

O, yazırı ki, Aryan-fars qövmlərinin bu bölgəyə gelişinə qədər, burada 3500 illik möhtəşəm mədəniyyətlər və dövlətlər olmuşdur. Zehtabi görə, bu kültürü yarananlar günümüz İraq coğrafiyasında əski Şumerlər, günümüz İranın qərbində, mərkəzində və bütün Azərbaycan və Xəzərin gü-

şan olarsa və uşaqları başqa bir dildə yazüb oxumağa məcbur qalsa, o xalqın dili assimilyasiyaya uğrar, nece ki Pehlevilər dövründə Azərbaycan türkçəsinin yazı dili yasaqlanması nəticəsində belə bir təhlükə yaranmışdır (Heyət 2011, 35). Heyətə görə, panfərəsistlərin iddia etmişlər ki, Türk dili Azərbaycan xalqının doğma dili deyil möğollar zamanı zorla qəbul etdirilib və guya, bu xalqın dili iran-arya dillərindən azəri dili olub, özü də azərbaycanlılar iranlıdır, bütün bunlar hamısı kökündə yanlışdır (Heyət 2011, 172).

Onun fikrincə, birincisi, bu problemin kökündə "arya" və "türk" anlayışlarına doğru yanış mama dayanmışdır. Belə ki, hər iki məfəm irqi deyil, mədəni-kültürel mahiyəti ifadə edən anlayışlardır və "iran" sözü də ölkə, vətən anlamında olub, burada yaşayan hər bir kəs, o cümlədən müsəlmanlar da iranlıdır. İkincisi isə, "azəri dili" adlandıran dil heç bir zaman dil səviyyəsində olmayıb arya qrupuna aid ləhcədir və ondan bu günə çox az şey qalıb. Üçüncüsü, hər hansı dili xalqın hamisi tərəfindən qəbul olunduğu zaman qəbul olunur. Bu anlaında qədim zamanlardan Azərbaycan xalqının dili türk dili, yerli əhalisi də türklər olmuşdur (Heyət 2011, 173-174).